



# ƏLLİ İL NADİR Kİ...

Akif Xidirov elə nadir alımlarlarından ki, tərifdən, sözden başlıq olmayıb. Onun istədiyi haqqında, fizika və riyaziyyat kimi maraqlı elmlər dərinindən bilmiş, qeyri-adı sadəliyi, təvəzükkarlığı barəsində yazmışdır. Neçə dəfə cəhd etmişdir. İstəmisi ki, hörmetli oxuculara bu əsl elm adamları, olduqca xeyrəxah və sadə təbiati insan haqqında ürək sözlərini deyək, amma bas tutmayıb. İndi isə elə götürüb ki, bu yaxınlarda fizika-riyaziyyat elmləri namızadı, Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Cihazçıyırmá Məxsus Konstruktur Bürosunun səbə müdiri vəzifəsində işləyən həmkərimiz Akif Şakir oğlunuñ 50 yaşı tamam olur. Dostumuzun - bu gözəl və nəcib insanın yarıməşrlik yubileyidir. Qərarə geldik ki, bu gözəl məqamda, Akif mülliim haqqında, nəhayət, bir neçə kələm də olsa, söz deyək.

...Akif 1952-ci ilde kədabrin 5-də ölkəmizin dilber guşələrindən olan Qusar rayonunun Kırıq kəndində dünyaya göz açıb. Hərəkət kənd orta məktəbinə 1969-cu ildə başa vurduqdan sonra elə həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Akif bu qabaqcıl elm və təhsil ocağınnan təniminə elmlər adamlarından yaxşı dərs almış, tələbəlik illərində təhsil qabaqcılık olmuş, fizika kimi həyati bir elmin sırlarına vəqif olmuş, zəngin bilik qazanmışdır. Nəhayət, gərgin tələbəlik illəri arxada qalmış, o, 1974-cü ildə fizika fakültəsini müvafiqiyatla bitirmişdir. Akif mülliim qazandığı bilik və bacarığı ilk evvel doğma Kırıq kəndinin ovladalarına

öyrətmış, 1974-1978-ci illərdə burada mülliim işləmişdir. O, var gücündən çənən təlim-təbiyəsiyən həsr etmiş, kənd camaatının, məktəb kollektivinin hünər-rəğbətinə qazanmışdır. Amma fizika elmina onurda maraqlı onu yenidən Bakıya getirib çıxarmışdır. 1978-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutundan aspiranturasi na daxil olmuşdur. 1978-1981-ci illərdə Fizika İnstitutunda aparılan elmi tədqiqatlarda feal iştirak etmişdir. Akif mülliim yarımkeçicilər fiziki sahəsində cənən maraqlı madaldarlarından sayılan A V S - tipli üçqat birləşmələrin elektron və fonon spektrlerinin tədqiqi ilə dərinindən məşğul olmuşdur. Bu sahədə elə etdiyi nəticələri yekunlaşdıraraq fizika-riyaziyyat elmləri namızadı alimlərin dərəcəsi almaq üçün 1984-cü ildə dissertasiya müdafiə etmişdir. 1981-1985-ci illərdə Fizika İnstitutunda cənən elmi işçi vezifəsində çalışmışdır.

Akif mülliim 1985-ci ildən etibarən öz elmi tələyini bünövrəsi məşhur alım, dövlət xadimi, akademik Tofiq İsləmovluñ tərəfindən qoyulmuş Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Cihazçıyırmá Məxsus Konstruktur Bürosunda avvalor bas elmi işçi islamış, həzirdə isə səbə müdiri vəzifəsində çalışır. Burada Akif mülliim müləsər texnikanın müxtəlif sahələrində çox geniş tətbiqləri olan InSt, CaAS, Si yarımkeçicilərə əsasında yaradılmış qalvanomagnit cihazların - hollu keçiricilərinin işlənilər hazırlanması və on-

ların tədqiqi ilə məşğuldur. İstedadlı alimin feal iştirakı ilə "elektron-kompas", "magnitonometr" və s. kimi müasir cihazlar işlənilər hazırlanır. Yeni işlənilər hazırlanmaqda olan magnitonometrin çox geniş tətbiq sahələri (seysmologiya, geofizika, ekologiya, təhlükəsizlik texnikası və s.) gözlənilir. Akif mülliim 1984-1990-ci illərdə keçmiş İttifaqın bir sıra qabaqcıl elmi tədqiqat institutlarında ("Spektroskopiya İnstitutu", Troitsk ş., "Birləşmiş Nüvə Tədqiqatları İnstitutu", Dubna ş.; "Bərk Cisim İnstitutu", Cernogolovka ş.) elmi yaradıcılıq ezməyiyyətlərindən olmuş, birgə elmi arşadımlar aparmış, maraqlı nəticələr eldə etmişdir.

Elmi yaradıcılığının en məhsuldar dövrünü yaşayış yaranan, ölkəmizin gözəl alimlərindən olan Akif mülliim həni də gözəl ailə başçısıdır. Bir qız, bir oğul atasıdır. Hər iki övladı Azərbaycan Tibb Universitetini müvaffeqiyyətə bittirib.

Akif mülliim dostları və hemkarları adından 50 yaşı münasibəti ilə herətəb tebriz edir, ona elmi işlərində daha böyük nailiyotlər arzulayıraq.

**Fəxrəddin AĞAYEV,  
Azərbaycan Milli  
Aerokosmik Agentliyinin  
Kosmik Cihazçıyırmá Məxsus  
Konstruktur Bürosunun direktoru.**

**Malik MƏHƏMMƏDOĞLU,  
AMAKA Ekologiya İnstitutu  
nun baş elmi işçisi.**

"Zəngəzur" qəzetinin təsisçisi və baş redaktoru - xalq qəhrəmanı Sultan bay adına, həsen bay Zərdabi adına, Şəhriyar adına mükafatların laureti, sair, publisist, tarixçi, filosof Səbahəddin Eloğluya Azərbaycanın çapdan çıxmazı metbuatımızın yaddaqalan hadisələrindən olmuşdur. İndiki iqtisadi çətinliklər əraziində 3000 tirafla çap olunan bu mətbəti orqan qısa müddədə oxucuların rəğbətini qazanıb. Qəzetin 50-ci

## "QIZIL QƏLƏM"

## MÜKAFATİ VERİLMİŞDİR

Kütüvə Informasiya  
Vasitələri İşçiləri  
həmkarlar İttifaqı  
Rəyasət Heyətinin  
qərarı ilə "Qızıl qələm"  
mükafatı verilmişdir.

sayında nəzərə çatdırıldığı kimi, o, oxucuların rəğbətini həqiqəti yazmaqla qazanmışdır və bu yolu davam etdirəcəkdir.

Şəbəhəddin Eloğlu bu mükafata matbuatda uzun müddəti səməralı fəaliyyətinə, yaradıcılıq sahəsindəki uğurlarına görə laiyiq görülmüşdür.

Bir neçə ay avval "Zəngəzur" qəzetiñin 50-ci sayı-

"SAMUR"

## LAZIMLI KİTAB

Respublikamızda elektrik enerjisinin əsas hissəsi (90%) istilik elektrik stansiyalarında hasil edilir. Ona görə də bu sahədə yüksək ixtisaslı milli kadrların hazırlanması vacib məsələlərdən biridir. Təessüf ki, bu sahədə milli dildə dərsliklər demək olar ki, yoxdur. Son illərdə bu vacib sahədə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, əməkdar elm xadimi, t.e.d., professor Kamal Abdullayevin emayı təqdiye layiqdir. Bu günlərdə onun ali texniki təhsil ocaqları üçün böyük əhəmiyyət kəsb edən və sayca üçüncü dərslik olaraq "İstilik elektrik stansiyalarının qazan qurğuları" adlı kitabı "Məarif" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Bu dərslik istilik energetikasının əsas avadanlıqlarından biri olan su buxarı hasil edən qurğuların və bu qurğularda baş verən proseslərdən bəhs edir. Bu dərslik ali texniki məktəblərin tələbə və mülliim heyti üçün yararlı dərs vəsaiti olmaqla yanaşı həm də istilik energetikası sahəsində çalışan mütəxəssislər üçün olduqca lazımlı mənbədir.

**N.FEYZİYEV,**  
Azərbaycan Memarlıq və İnşaat  
Mühəndisliyi Universitetinin  
Kafedra müdiri, t.e.d., professor.

## BÖYÜK ŞAIRİN XATIRƏSİ

Qusar rayonunun İmamqulukənd orta məktəbində Azərbaycanın görkəmli şairi h.Cavidin anadan olmasının 120 illik yubileyi qeyd olunmuşdur. "h.Cavid lirikası" adlı gecənin təşkilində məktəbin dil-ədəbiyyat mülliimləri A.Ağakərimova və D.h. hörmətovanın emayı çox olmuşdur. Gecəni X-sinif şagirdləri K.Orucova və A.hacimuradova "Ana" seri ilə başladılar. Sonra məktəbin yuxarı sinif şagirdləri A.həmidova və A.hacimuradova h.Cavidin tərcüməyi-hali, E.Pasayeva, Y.Abdulcanova yaradıcılığı haqqında məlumat verdilər. Məktəbin dil-ədəbiyyat kabinetinde "h.Cavid - 120" adlı guşə yaradılmışdır.

Dürrnisə  
hörmətova

## "HƏR ÖMÜR BİR KİTABA BƏNZƏR"

Əslil-nəcabeti ilə seçilən, tanınmış nəsləndən olan bu qadının dərin biliyi, geniş dünyagörüşü, səlis nitq ilə səhəbdən adamı heyran edir. Təkcə tarixçi olmasına deyil, həm də güclü mütəaliisi ona hər sahədə məlumatlı olmağa imkan verib... "hər ömür bir kitaba bənzər", - deyir, - başlandıqı kimi də hiss olunmadan bitir. hər insan öz kitabını özü yazır. Əger mənəli ömür yasayıbsa, xeyirxah əməlləri ilə tanınıbsa, eli-obası üçün nə isə edibse, həmişə xalqın yadlarında qalacaq, zaman-zaman xatırlanacaq..."

Aliya Abasovanın ömrü kitabı 1932-ci ildə Qusarda başlanıb. Tanınmış inqilabçı, dövlət xadimi və şair Nuroddin Şərifovun ailəsində həyata göz açmış Aliya əsərlərdən qazanmışdır. Tarixi öyrənmək həvesi onu universitet təhsilini almağa səqib edib. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra Qusar şəhərindəki rus məktəbində mülliimliyə başlayıb.

Universiteti bitirəndə

ona elmi işlə məşğul olmağı təklif etmişdilər. Məşğul olsayıd, çoxdan elmlər doktoru elmi dərəcəsinə almışdı. Amma ailə vəziyyəti ilə əlaqədar o, yenidən Qusara qayıtdı. Burada onda məarifə, təhsilin tarixinə böyük maraqlı oyandı. Bu tarixi öyrənmək və xalqın qatıldırıq niyyəti ilə 1963-cü ildən keçmiş Maarrif Nazirliyinin Bakıda Xalq Təhsili Müzesində çatdırılmışdır. 1971-ci ildən indiyə kimi muzeyin fond müdürü vəzifəsində işləyən Aliya xanımın böyük zəhməti yəsəyində burada bütün sənədlər və eksponatlar qayda salındı, materialların inqilablaşdırılması heyata keçirildi. Uzun illər respublikamızda və onun hüdüdlerindən kənarda axtarışlar apararaq, topladığı 2 milyon yaxın sənəd və ayrı-ayrı materialların inqilablaşdırılması və ölkəmizdə xalq təhsilinin inkişaf tarixini öyrənmək xəbərdarlıqlardan başlayıb.

Sədəliyi, halal zəhməti və xeyirxahlığı ha-

yat principləri seçmiş Aliya xanım həm də nümunəvi ailəsi ilə onu tənianyanın rağbatının qazanıb. Bir neçə il əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Rəşid Abaszadə energetika sahəsində nəşriyyatda işləyən SSRİ-də ən yaxşı mütəxəssislərdən biri kimi tanınmışdır və Azərbaycanın dağ kəndlərinin elektrikləşdirilməsində böyük xidmətləri olmuşdu. Onların ali təhsil almış ovladları - Elnəro və Elmar hazırda ailənin şərəfi emək estafetini uğurla davam etdirir.

Gərgin və səməralı əməyinə görə bir neçə medala və döş nişanına, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin fəxri formanına layiq görülmüş Aliya Abasovanın bu günlərdə 70 yaşı tamam olmuşdur. Amma o, yorulmaq ne olduğunu bilmir. "hələ işləməyə, xalqa xidmət etməyə gütüm var", - deyir. 70 illik yubileyi münasibətilə onu təbrik edir, uzun ömür və fəaliyyətində yəni uğurlar arzulayıraq.

Gülxar GÜLİYEVƏ



# XƏBƏRLƏR

## AĞACLARIN SİRİ

Uzun illor ağacların uzun ömür sürməsinin, payzdız onların yapraklarının müxtəlif rənglər (şan, qırmızı və s.) almasına səbəblərinən aradan ABŞ, Yeni Zelanda və Kanada alımları bəlli qonaqət olmuşlar ki, bù sırif açıla, insanları ölümənlər xilas edən mexanizmi de təpmaq olar.

Yeni Zelanda alımı Kevin Gouldun irəli sürdüyü nəzəriyyəye görə qırmızı rəng alan yarpaqlar ağaclardan ötrü qırmızı pigment rolunu oynayır və onların ömrünü uzadır. Qırmızı rəngli bütün meyvə-tərəvəz (qırmızı gilas, qırmızı alma, pomidor, qırmızı turp, qırmızı kələm və s.), həmçinin qırmızı şərab da insanın sağlamlığına son dərəcə kömək edir. Onların tərkibində qocalmış prosesinin qarşısını almışqə qədir flavinoidlər vardır. Qırmızı rəng almış yarpaqlarda heyət elektronini kaşf etmiş alımlı fırıncı bu yarpaqlardan insan sağlığının fantastik təsir göstərən dərman hazırlamış olar.

Mayami Universitetinin professoru Devid Li təkcə qırmızı yarpaqlarının sırrını öyrənmək üçün 30 il vaxt sarf edib. Onun dediyinə görə on uzunmürlü ağaclar Amerikada və Afrikada bitir. Dünyanın en böyük ağacı Kaliforniya ştatındır. Onun çoxluğu 1500 tondan cəhdidir. Mütəxəssislərin fırıncı en uzunmürlü ağaclar da buradadır və onlar və gülndlər bir səm ağacının yaşı 4600-a çatdırınlı müyyənolşdirmişlər.

## ƏN BÖYÜK TƏHLÜKƏ

İndiyədək nəhəng asteroidlər planetimiz üçün en böyük tehlükə hesab edən alımların bir qismi fırıncı deyil. Onların rəyinə bəşiriyət supervulkandan məhv olma bilər. ABŞ-in Yellowston milli parkının yerləşdiyi orzadı, beş kilometr dorinkində belə vulkanın mənbəyi aşkar edilmişdir. Bu vulkan püsküldür, 600 kilometredək orzadı sıradan çıxaraq, üç metr qalınlığıda kül və palçıqla örtülü bilər. Alımlar püskülmək vaxtı çatmış belə vulkanın Kaliforniyada da olduğunu deyirlər.

Mütəxəssislərin fırıncı yer üzündə supervulkانlar hər 50 il-dən bir hərəkətə gelir. Sonuncu supervulkan 73 min il bundan əvvəl Sumatra adasında püsküldür. O, 60 kilometr uzunluğunda orazını sıradan çıxaraq, havaya 3 milyard ton palçıqla tullamışdır.

## MÖCÜZƏ İKİ MİN METR DƏRİNLİKDE ŞƏHƏR

Kanada alımlarının bir nəçə il ərzində Kuba sahilində, Karib dənizinin 2 min metr derinliyində apardıqları axtarışlar böyük sensasiya doğurub. Alımlar burada zəngin neft yataqlarının olduğunu aşkar etmişlər. Bunda bir qədər sonra onların ikinci keşfi bütün dünyani heyətə getirib. Dənizin dibində 20 qomının, həmçinin ABŞ-in sualtı qayıqının batılğını bildirən kanadalılar burada qodum sivilizasiyanın qalıqları ile rastlaşmışılar.

Dənizin dibində çox qədim şəhərin yerləşdiyi məlum olmuşdur. Alımlar tərtib etdikləri xəritədə şəhərin tikililəri və küçələri daqiq əks etdirilib. Məşhur alım Pol Vaynsveynin fırıncı qədim şəhərin çox zəngin və qıymətli xəzinələri də dənizin dibindədir. Kubali geoloq Manuel Iturraldının dediyinə görə suyun altındaki şəhər texminən 50 min il bundan əvvəl tikiilmişdir.

Fidel Castro kanadalılara Kuba Atlantida sirlərin sırıldırı ilə əlaqədar axtarışların davam etdirilməsinə qadağan edib. Onun fırıncı kanadalılarının elektron aparatlarından, sualtı qayıqdan və çoxlu adımdan istifadə etməsi ABŞ kəşfiyyatının xeyrinə cəsusluqdan ötrüdür.

## MƏŞHUR LƏZGİLƏR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

**O, nəinki Azərbaycanda, həmçinin postsovət məkanında Lenin ordeninə layiq görülmüş ilk partiya işçilərindən biri olub. 1938-1941-ci illərdə Qusar Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Samur-Dəvəçi kanalının tikintisində bacarıqla rəhbərlik etmiş həkim Ağası oğlu Mirzəxanovu bu sahədə xidmətlərinə görə ordenla yanaşı həm də ən yüksək pul mükafatı verilib. Birinci katib həmin pulla kanalın tikintisində işləmiş 20 mindən çox adamın arasında xüsusi fərqlənən minə yaxın kasiba paltar alıb. Böyük məhəbbət bəslədiyi həyat yoldasına isə sal belə almayıb. Xalqa sədaqətlə xidmət nümunəsi olan bu hadisə ilə əlaqədər yerli əhalisi xeyirxah və qeyrətli oğluna neçə-neçə mahni qoşub. Onun böyük təşkilatçılıq bacarığı və gərgin əməyi sayəsində Azərbaycan KP MK-nin Keçici Qırmızı Bayrağı ilk dəfə Qusar rayonuna verilib.**

**1911-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuş həkim Mirzəxanov Azərbaycan K(b)P-nin XIV qurultayında AK(b)P MK-nin üzvü seçilmiş və bununla əlaqədar 1938-ci ildə ona 62 sayılı mandat verilmişdir.**

**1941-ci ildin yanvar ayında Ali Partiya Məktəbində təhsil almaq üçün Moskvaya gedən h. Mirzəxanov Böyük Vətən müharibəsi başlananın buradan cəbhəyə göndərilir. Bir ildən sonra Mozdok uğrunda döyüşlərdə itkin düşməsi barədə ailəsinə qara kağız gelir. Lakin belə deyilmiş. Döyüş meydandasında ağır yaralanmış mayor h. Mirzəxanovu əsir alan alımlar əvvəlcə onu Polşaya, sonra Fransaya göndərirlər. Burada o, faşist işğalçılara qarşı mübarizəni davam etdirir, hətta Fransa Müqavimət hərəkatının rəhbərlərindən birinə əvvələrdir. Lakin h. Mirzəxanovun həyat və fəaliyyəti ilə bağlı bir sıra digər faktları axıradək araşdırmaq mümkin olmur. Onun Fransa Müqavimət hərəkatında iştirakı ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq xüsusiət vacibidir.**

### UYDURMA, YOXSA HƏQİQƏT?

Qafqazlıların Fransa Müqavimət hərəkatında iştirakından yaranan bəzi müəlliflər SSRİ dağlıqlanın sonra bir sıra faktları həqiqətde olduğu kimi deyil, fikirləşdikləri, görmək istedikləri kimi qələmə alırlar. Onların yazdırılmışa görə, guya Fransada və İtalyada vuruşmuş qafqazlı sovet əsgərləri hitlerin göstərişi ilə yaradılmış azərbaycanlılar, gürçürlər, ermənilərden və başqa millətlərin nümayəndələrindən ibarət ayrı-ayrı milli legionların döyüşçüləri idilər. Həmin döyüşçülər könlüllü olaraq alımlar tərəfə keçmişdilər. Onların düşmən tərəfə keçməsinə sebəb sovet quruluşuna nifrat etmələri olub. Diger tərafən, guya hitler qələbədən sonra SSRİ respublikalarına suverenitet verəcəyini vəd etmişdi. Nəhayət, Azərbaycandan olan hərbi əsirlerin almanın tərəfə keçməsinin bir sebəbi da o olub ki, SSRİ o vaxt Beynəlxalq Qırmızı Xaç Komitesinin üzvü olmuşdur.

İkinci dünya müharibəsi illərində sovet alımlarında mövcud quruluşa və dövləte qarşı kütüvənən şəkildə nifret hissi olmayıb. Əksinə, onlar bu vətən uğrunda canlarından keçməyə hazırlanırlar. Belə olmasayıd, Hitler SSRİ xalqları arasına nifqasalıb, ölkəni asanlıqla işğal etdi. Şübhəsiz, sovet əsgərləri arasında bəzi satqınlar da, könlüllü olaraq düşmən tərəfə keçənlər da olub. Amma bu, kütüvənə hal almayıb və baş vermiş bir sır halları ümumişdir. Tarixi həqiqətlər olundu kimi, tarixlik prinsipi gözənlənməkən qəleme alınmalıdır. Bu prinsip gözənlənəcə və her bir döyüşünün esir düşdüyü konkret şərait nəzərə alınsa, bir çox keçmiş sovet zabitlərinin və əsgərlərinin, o cümlədən, həkim Mirzəxanovun adının sənədlərə da başqa cür göstərilməsinin, yeri goldikdə əynine alıman zabitinin formasını geyerek, hərbi əsirlərə kömək göstərməsinən sabəbəli daha yaxşı aydın olar.

## YENƏ BAĞIROV...

Azərbaycan KP MK-nin birinci katibi Mirzəfər Bağırov onu yaxından tanıdıqına görə Mərkəzi Komitəye məsul işə getirmişdi. Lakin o, atasının arzusunu həyata keçirmək, həkim olmaq isteyirdi. Atası oğlunu həkim görmek istədiyin üçün ona bu adı vermişdi. 1938-ci ildə Mərkəzi Komitədə işləyə-isləyə Tibb İnstitutuna daxil olur. Lakin tezliklə Bağırov bundan xəber tutur və onu yanına çağırıb deyir: "Men səni siyasi işçi kimi töriyə etmişəm və sizsiyasi siyasi işçi kimi de görmək istiyəm. Ona görə də Qusara birinci katib göndərim."

Burada işleyərən ona eyni zamanda dövrün nəhəng tikintilərindən olan Samur-Dəvəçi kanalının çəkilişinə rəhbərlik etmək tapşırılır. Yüksek təşkilatçıları qabiliyyətinə malik, adamlarla dil tapşığı, onları ümumxalq işinə səfərər etməyi bacaran gönc katibin səyəri nəticəsiz qalmır. Kanal vaxtından evən istifadəyə verilir və onun açılışına Sovet dövlətinin görkəmli rəhbərlərindən sayılan Mixail Kalinin gelir. Həmin tədbirdə Kalinin Mərkəzə Bağırovdan soruşur: "Kanalın çəkilişindənən oxox zəhməti olan kimdir?" M. Bağırov dərhal cavab verir: "həkim Mirzəxanov." Kalinin elə oradaca h. Mirzəxanovun sinəsindən Lenin ordenini taxır və ona SSRİ-nin en yüksək pul mükafatı verilir. Bel və külüngle nəhəng kanalın qazılıb ərsəye getiriləndən fəvqələdə emək sərf etmiş Qusar rayonunun zəhmət-

də burada alman və ingilis dillərini də öyrənir. M. Bağırovun "fitri istədə malik partiya işçisi" adlandırdığı həkim Mirzəxanov savadı, dünaygörüsü, siyasi hazırlığı ilə digər telebələrden seçilir və ilk gündən cəbhəyə komandir kimi göndərilir.

1942-ci ilin yazında ağır yarılandıqdan sonra ona ailəsinə baş çəkmək üçün qısa müddəti məzuniyyət verilir. Bundan xəber tutan M. Bağırov onun Bakıda qalması üçün Moskvadan icazə alır və bir neçə gündən sonra h. Mirzəxanovu Naxçıvanda yaradılan 402-ci Azərbaycan diviziya-sına siyasi işçi rəsəb rəisi təyin edir. Tezliklə diviziya hitlerçilərlə döyüsmək üçün Şimali Qafqaza göndərilir. Bu vaxt həkimin qardaşı Əlim Mirzəxanovun onun köməkçisi təyin olunmuşdu. Cəbhədə xeyli təcrübə toplamaş və düşmənin döyüş taktikasına yaxşı bilər olmuş h. Mirzəxanov hücum emalıyyatlarını daşıroşlu və az itki ilə həyata keçirmək bacarığına malik idi və yeri gəldikcə buraxılmış sehvərlərlə əlaqədar diviziya komandirinə lazımi məsləhətlər verirdi. Gənc komisarın komandır kömək etmək istəyi başqa cür qarsılıqlı və onları münasibətləri pozuldu. 1942-ci ilin dekabrında M. Bağırovun Mozdoka gəlib diviziyyaya baş çəkməsi məsələni daha da mürikəkəbləşdirdi. O, komandır-dərhal h. Mirzəxanov xəber aldı. Komandır siyasi işçi rəsəbinin rus qızları ilə eys-işrət qurşandığını bildirdi. Halbuki bu vaxt h. Mirzəxanov bataqlıq düşməkde olan hərbi texnikanı oradan çıxarmaqla məsələ idi. Komandırın məlumatından bərk əsəbələşən M. Bağırov dərhal həkimi çağırırdı və onu dinləmədən, izahatını almadan bir neçə kilometr aralıda düşmən mühasirəsinə düşmüş polka rəhbərlik

## FRANSADA

düşərgələrdə niyə saxlayırdılar? On ağır şəraitdə belə fəşizmə qarşı mübarizə aparmış igidən əsgərlərinin sovet imperiyasını tənqid etmək namənə hitlerçilərin tərəfinə keçidiyi iddia etmək əslində onlara "vətən xaini" damğasını vurmaqdır. Nəhayət, Fransa Müqavimət hərəkatında iştirak etmiş, saq-salma vətənenin qayıtmış məhərəbə veteranlarından heç kəs legionda qullaq etdiyini demir.

İkinci dünya müharibəsi illərində sovet alımlarında mövcud quruluşa və dövləte qarşı kütüvənən şəkildə nifret hissi olmayıb. Əksinə, onlar bu vətən uğrunda canlarından keçməyə hazırlanırlar. Belə olmasayıd, Hitler SSRİ xalqları arasına nifqasalıb, ölkəni asanlıqla işğal etdi. Şübhəsiz, sovet əsgərləri arasında bəzi satqınlar da, könlüllü olaraq düşmən tərəfə keçənlər da olub. Amma bu, kütüvənə hal almayıb və baş vermiş bir sır halları ümumişdir. Tarixi həqiqətlər olundu kimi, tarixlik prinsipi gözənlənməkən qəleme alınmalıdır. Bu prinsip gözənlənəcə və her bir döyüşünün esir düşdüyü konkret şərait nəzərə alınsa, bir çox keçmiş sovet zabitlərinin və əsgərlərinin, o cümlədən, həkim Mirzəxanovun adının sənədlərə da başqa cür göstərilməsinin, yeri goldikdə əynine alıman zabitinin formasını geyerek, hərbi əsirlərə kömək göstərməsinən sabəbəli daha yaxşı aydın olar.

keşleri Azərbaycan KP MK-nin Keçici Qırmızı Bayrağına layiq görürlər. Ümumittifaq əsgərlərinin genç partiya işçisi həkim Mirzəxanov haqqında dedikləri yaslı nəsilin həşəndəndəndi indi de qəlib: "Zəhmətək kütünlər araxasına aparmağı və qəlebə qazanmağı bacaran belə gənc rəhbərlərə dövlətin böyük ehtiyacı var." O vaxt böyük rəh yüksəkliyi ilə qəhrəman olgunluqdan keçən qazılı ona necə-neçə mahni qoşdu. Ləzgicə qoşulmuş həmin mahnılardan birində deyilir:

**Qəhrəman tək orden aldın, Var ol, yoldaş Mirzəxanov! Sən bizi tarixə saldin, Saq ol, yoldaş Mirzəxanov!**

Partiya və dövlətin, xalqın verdiyi yüksək qiymətdən ruhlanan gənc rəhbər elinə-əbasına dəha yaxından xidmət etmek üçün təhsilini artırmağı qərarnameyi alırdı. Lakin şəhərə nəzərənən, yeri goldikdə əynine alıman zabitinin formasını geyerek, hərbi əsirlərə kömək göstərməsinən sabəbəli daha yaxşı aydın olar.

etməyə göndərir. Qardaşı Əlim Mirzəxanov da onunla birlikdə getmək istəyəndə həkim deyir: "Men ölümə gedirəm, qardaş, sen burada qal!"

Cəmi birca batalyonla mühasirə xəttini yarib sağ qalan əsgərlər düşmən həmələrinin qarsısını almışa qədəbliyən rəsəbdən h. Mirzəxanov fəsildərə xeyli itki verir. Alımların birinci tank ordusunun hissələri və piyadalar böyük qüvvə ilə hücum keçəndə, lüzumsuz itkiyə yol vermək üçün sağ qalan əsgərlərə rəsəbdən da görüb geri çəkilməyi amar edir. Özü isə pulleyotlu düşmən piyadasının qarsısını almaqda davam edir. Lakin döyüş uzun çökür. Yaxınlıqla parlayan məmərin qəpeləri onu çıxınandan və sinesindən yaralayanda həşəndən itibar yera sərilib. Geri çəkilmə anıda onun yanında olmuş gədəbəyi döyüşü Sarı Allahverdiyevin dediyinə görə həkim Mirzəxanovun yarım saatdaqədə düşmənə müqavimət göstərən vərəşəsi onlara qarşılıqlı meşəyə geri çəkilməye imkan verir.

**MÜZƏFFƏR MƏLİK MƏMMƏDƏV**  
**(Ardı var)**

# О НАЦИОНАЛЬНОЙ ПОЛИТИКЕ

Все международные организации отмечают, что проводимая в Азербайджане национальная политика отвечает стандартам цивилизованного мира. Это признают даже силы, неблагосклонно настроенные в отношении нашей страны. Никогда в ее истории не было случаев дискриминации по национальному или религиозному признаку. Об этом заявил госсоветник по национальной политике Идаят Оруджев. Поэтому, на конференции, прошедшей 18 сентября в Страсбурге, организованной представительством страны при Совете Европы, опыт Азербайджана сочли достойным распространения и изучения со стороны других новых независимых государств.

По мнению госсоветника, новые термин "защита прав нацменьшинств" в Азербайджане уже стал архаичным. В то же время он признает, что в развитии культуры, языка нацменов остаются определенные проблемы, также, как они существуют у языка и культуры титульной нации государства. И надежды на их разрешение госчиновник связывает с усилением экономического потенциала государства. Одновременно, он считает что Указ президента Азербайджана десятилетней давности, касающийся прав нацменьшинств, авторство которого принадлежит ему самому, был актуальным для того периода жизни нашего общества. С принятием Конституции и законов (об образовании, культуре, печати, религиозной свободе) независимой страны, подключением к различным международным Конвенциям, темы Указа нашли в них свое отражение.

Поэтому в том документе больше надобности нет. Правда, из ответа госсоветника так и не стало ясно, насколько было реализовано распоряжение покойного Абульфазза Алиева...

Между прочим, согласно документу, нацимены...

связи с этим госчиновник заявил, что не обладает подобной информацией. По его словам, изданием книг занимается министерство образования,

## Заметки Лятифа Шамхала

кото-

рое в прошлом году приспало ему сигнальные экземпляры книг на лезгинском, талышском и других языках.

Напомним, что еще весной министр образования Мисир Марданов, побывавший в школах Загатальского, Балакенского и Гахского районов, заговорил об остроте вопроса учебников.

И.Оруджев пообещал на-вести на этот счет справки и сделать все возможное. Правда, при этом он добавил, что проблема нехватки учебников актуальна и для азербайджанских школ.

Кроме того, вопрос учебников был затронут председателем "Самура" А.Мусаевым. Кроме того, он выразил пожелание выхода передач на лезгинском языке по телевидению. Им же эти проблемы были подняты во время встречи представителей лезгинской общественности с президентом Гейдаром Алиевым в феврале 1995 года. А госсоветник присутствовал на обоих мероприятиях...

Не секрет, что в Азербайджане ощущается нехватка школьных учебников на языках малых народов страны. Порой на целый класс приходится пара книжек, да и то присланных из Дагестана. В

И.Оруджев, "виду отсутствия необходимости в нем". Остается непонятным, с какой целью он был создан вообще и какую работу успел проделать...

Как получилось, что я начал изучать лезгинский язык? Год тому назад я залез на YAHOO группу (Daqestan) несколько вопросов о влиянии персов на Дагестан, о борьбе горцев с Надир-шахом, о дагестанских языках. Ответил мне Эльман Шихкеримов из Баку и мы стали

изучать лезгинский язык? Год тому назад я залез на YAHOO группу (Daqestan) несколько вопросов о влиянии персов на Дагестан, о борьбе горцев с Надир-шахом, о дагестанских языках. Ответил мне Эльман Шихкеримов из Баку и мы стала

# ВНОВЬ О ФАМИЛИЯХ

Оказывается, по закону все райотделы внутренних дел по месту жительства обязаны выдавать гражданам паспорта и удостоверения личности. Но фактически выдачей паспортов занимаются только в пяти городах - Баку, Гяндже, Губе, Лянкаране и Нахчыване.

Объясняется это отсутствием

ния в семейный кодекс страны выступил лишь Мубариз Гурбанлы. По его мнению, нигде в мире госрегистрация брака не производится у кого-то дома или на даче, это может привести к хаосу. По словам спикера Милли Меджлиса Муртуза Алексеева, в христианских странах браки заключаются в церкви лиши по устоявшейся традиции. По его мнению, Азербайджан-светское государство и возврата к старым порядкам быть не может.

Парламентарии вновь вернулись к вопросу "национализации" фамилий, то есть изменений их окончаний с "-ов, -ев" на "-лы -ли, -лу, -заде" и так далее. Соответствующий закон принят ММ давно и предусматривает добровольность процедуры. Пассивность и несознательность населения не по душе некоторым и они предлагают законодательному органу принять документ, чтобы ли не обязывающий жителей страны изменить свои фамилии. Но, по словам Сиавуша Новрузова, это не является показателем патротизма и высказалася против нарушения прав граждан, административности в этом вопросе.

М.Гурбанлы, напомнив о существовании соответствующего закона, уверяет о необходимости агитации среди населения, а не указов и давления на них. "Не стоит изобретать велосипед, за час другой этот вопрос вполне решим", - успокаивает он парламентарии.

"Армяне и грузины сохранили не только свои фамилии, но и алфавит. А мы его несколько раз поменяли. Согласятся ли наши граждане на поголовное изменение фамилий?" - говорит М.Алексеев. "Вопрос этот принципиальный, а не касается пары букв" - резюмирует он.

В законе конкретно не указаны окончания. Но они, по словам Саяда Салахлы, могут быть следующими: "лы, ли, лу, заде, сой". А что касается представителей нацменьшинств, то они, "если считают себя азербайджанцами, должны изменить окончания фамилий как азербайджанцы. Тем более, большинство из них таковыми себя и считают. Представьте себе, что многие из наименований даже в местах их компактного проживания записаны азербайджанцами". А кто не желает этого, пускай остается с "русскими" фамилиями, считает С.Салахлы.

Пожалуй, против нововведения

потом тексты, затем полные письма. К сожалению я не мог и теперь тоже не могу посыпать лезгинскому языку столько времени, сколько хотел бы.

"Samur" а. А также узнал от моих лезгинских друзей Эльмана Шихкеримова и Решада Гусейнова. Как видно, я - самоучка. Живой лезгинской речи никогда не слышал.

Других материалов, кроме слова, у меня нету, по этой простой причине, что изучение дагестанских языков в Польше неразвито, а учебные материалы недоступны. Планирую (мечтаю) написать магистрскую работу о персидских взаимствованиях в лезгинском языке и вообще о культурных и языковых влияниях персидского на лезгинский (Тема очень интересная и вообще не знакома польским иранистам, Кавказ для нас тета ѹисօօրիտ). Но для этого нужно отправиться в лезгинские края, чтобы собрать нужные материалы. Если Бог даст, зимой, возвращаясь из Ирана, хотел бы заехать на несколько дней в Баку.

ЧЕХИ ГҮЛЬМЕТДАЛДИ  
ПИОТР КОЗЛОВСКИЙ,  
Г. ПРАГА  
kutya\_harap@interia.pl

## ПИСЬМО В РЕДАКЦИЮ

переписываться. Долгое время я хотел изучать дагестанские языки, знакомство с Эльманом меня обрадовало, потому что я нашел "информатора" и появилась реальная возможность учебы. Как только нашел лезгинско-русский словарь я стал писать Эльману по лезгински, прося о корректуре. Вначале это были простые предложения,

Месяц тому назад я составил web site о лезгинском языке, чтобы дать интересующим возможность изучать этот прекрасный язык. Надеюсь, что в будущем найду время для пополнения сайта материалами. Самая большая моя проблема - это недостаток материалов. Все, что я знаю о лезгинском языке, я прочел в "Кратком очерке грамматики лезгинского языка" Букара Талибова изданного лезгинско-русском словаре и на лезгинских web сайтах, в том числе и на сайте

# ДИДЕД ЧАЈЛАЈ

Ківенківе заз адан буба рагметту  
Метьеддин мұаллымдикай раҳаз  
қанзава. Ам хұрунвыйриң рікел таб  
тийжир, ғзаф дүрги, секін инсан хызы  
алама. И пір хытін касдиз араб Чалап-  
ди кіл-кхұн чидай ва адап гылве гы-  
миша Күръан жедай. Адан руша Зия-  
лади вичин бубадин қылел атай қы-  
сайрикай акванс ерслудақаз ихтилатда  
хы, қыздай касдивай абурукса са таб  
түбірүзі жеда. Вичиз дәверде хайила  
есірвал, фашистриң концлагерар акун-  
вай Метьеддин мұаллымдін қылел  
гъяқынбаатдан мусыбаттар атанаї.  
Ингье, касдін винел Аллагыздың незер  
алай жеди. Шугуң қвант азияттын эvez  
яз, Аллагыди и михы рікі авай инсан-  
диз пуд художник хва бағшна. Сейфед-  
динан Нежмединна Тифлисдин Худо-  
жественный Академия аквалТарна.  
Гъвечін хци Азіка Бақудин Искусство-  
дин Институт күтаянған.

Зи ихтилат Мегъеддин муаллимдин чехи хцикай я. Россиядин Федерациядин художникрин союздин член тир Сейфедин Сейфединовакай. Кье Дагъустандин газетри азас “алай девирда Дагъустандин лап хъсан суретчи”

хътин т'вар гун дульшүцдин кар туш.  
Ам сенялкаррин, шаиррин ватан тир  
Кылар райондин Манкъулидхүрэе диде-  
лиз хъвана эхир! Лезги поэзиджийн Кеси-  
Абдуллагат, ярь Ризванов хътин ша-  
пар бахшнавай и хъуряй вичихъ Чехий-  
алакъунар авай художник акътун куту-  
гай кар я.

Дидел чалал шиңр кела, мани лагъ,  
А манийри вун дұнында машиңурда! -

лагъайдини манкүлилдуруйынви Забит  
Ризванов тир. Художник Сейфеддин  
Сейфединовинашаңды хайи Чалазин  
ватаандыз талуқарнавай чаларайкай  
илгъам къячунва жеди, вучиз лагъайтас  
ам вичин кист дидел чалал рахузравай  
сепяттар я. Адан эсеррин “кылыш иғит”  
лезги чил, чи кубан тәбият, чи тарих  
ва къетъал инсанар я. Шагындағы, Касти-

дин лепеяр, Самурдин дере, чи бадеяр, чи шайрап, таниш чинар, таниш туширбур... Инъэ виринприз сейли тир чыккомпозитор Мегмабед Гъуслевинован портрет. Гъулын къере хиялларздавай маестродиз цийин мелодия жагъянватла я тахьбайт! Гағыр секиниз, гағни ваналаз юзазвай лепеярин манидихъяб акалзазватла ада? "Бадедин портрет". Чехи алакунралди яратмишнавай и портретдай гъварса касдиз вичин бадедин риклиг чими сүрьет аквазвали хъиз жеда зац. Шикил акъван жанзуяратмишнава хъи, баде гъисятда ахъяй на рабадай хъиз жеда ваз. Шайр Фейзуддин Нагиеван портрет. Налуѓуди лекъя яам, чархарилай цлар ягъдана са генренда яял ягъизвай.

“Гүзэл Мислимат”. Чина милихъвер авай, чи дагъларин цүквэр хьиз зериф тир и таватди инсандин рик<sup>Из</sup> се-кинвални реягытвал гызыя. Иер сини иридихъ, са хуш манидихъ яб акалзувай хьиз жеда ваз ада.

Мад са шикил. “Кыил чүгүн”. Художникдилай и шикилда гъар са лезгиндин рикпайя физвай гъиссер гуз алакьнава. Ништа, чакай шумуд гъа икI, Сей-

феддинан саягъда хай бадеди хранвай сумагдин вилик ацкуына дерин хиялпиз фенатта. И шикилди зи рикел са Чавуз жуван бадедин экю къаматдиз кхбей Царап хкнiza:

Им вуч сир я, им вуч сүгъуль?  
Авурлахьди са гъил экъуль,  
И гамуслай, аль, вуч хъсан,  
Аял члавар - верци, масан,  
Вилемкар зи карагзава,  
Аль, зи рикле, зи хиялда,  
А йикъарин алатай, фей,  
Хуш легъзяр,  
заз азиз тир къам ама,  
Аль, вуч хъсан, къвалин чиле,  
гатфари хбиз акъудна цъук,  
бадед гъилин гам ама...

Эсерриз килигна күтаягбайла зирик дамахдин гыссеривди ацузва. Хай-йи хувруун, элдин, халъьдин тівар ви-принцир сеий ийизвайди гъа ихътин рух-вааяр я. «Жуван мани лутъузвай» худож-ник Сейфеддин Сейфединов хътиң рух-вааяр.

Римма ГЪАЖИМУРАДОВА

# ХАЙИ ЧИЛИН РАНГАР

Алай аямда сенятдихъ галаз ара датана, руьгъдай ават тавуна машгъул хъун, халисан эсерар яратмишун къегъбалвял я. Гзафбуру алишверишдалди къил хувзтай гилан четин девирда Чүгварди вичин эсеррин выставка тешкиль авун гъунар тушни бес? КыЦарви художник Шагъллар Алирзаеван сад лагъай выставакдай хабар агакъайла заз гзаф хвеши хъана. Бакудин Ичеришевърда авай Миниатюрдин Меркезда Шагъларан ярап-дустар, адансенятдин таъсиб Чүгварди

дай, адан эсерриз къимет гуз алакъдай ксар къват хънвай. Чугвардин “Хъран фу”, “Шагъдагъ”, “Булахдал”, “Бекъеър” хътина эсери вирибур вичихъ ялзавай. Хайи чилин рангараддини хайи мотивралди тафаватлутири и эсеррай автордин рикъин хиялар, къени мурадар къатлун четин тушири.

Къяр райондин Эвежугърийн хуьре дидедиз хайи Шагълар Алирзаева Бакудин 145-мектеб акъалттарайдалай гуьгъульнизд А.Азимзадедин тъварунихъ галай мектеб-

да к'елна. Аял ч'авалай шикилар ч'угунал рикI алай ада, сенятдин къак-бан кук'ушриз хажхъун патал к'елун давамарун къетIнай. Азербайджандин Искусстводин Университет тафаватлувиленди акъалтIарай Шагълар сенятдиз рикIн сидкъирай къулгугъязавай инсанри-кай я. Гъавилий алай йисан 20-28 ноябрдиз къиле фейи адан шикилрин выст-  
авкадиз килигиз атан-  
вайбур иной рульг ацIана хъфенай...

АЗИЗРИН СЕВДА

## ЧИР-ТЕЧИР

## АЛАБУЛУХ АКАТНАВА

Америкадин Садхъваный Штаттин 50 шегъердин ағбалийрлык күннөлүктөшүн ажыратып, АСШ-дик разведвекиндер оңай таңбылыштын көрсөткөн. Америкадин түзүлүштөрдөн көрсөткөн күннөлүктөшүн ажыратып, АСШ-дик разведвекиндер оңай таңбылыштын көрсөткөн. Америкадин түзүлүштөрдөн көрсөткөн күннөлүктөшүн ажыратып, АСШ-дик разведвекиндер оңай таңбылыштын көрсөткөн.

## ХИР КЬИЛ КЪАЛ Я

Британияндин “Дейли мэйл” газети Евросоюздин эхир аваачыры малумарнава. Мұктын ыласына адак ақағзовая Румыния, Польша, Венгрия хәттің кесібі гүмкәртіңдегі тауарлардың гүлдүлгүләр күйлө фида. Броуселлдидар иада ийизив и улвекеңдір күвалдахын, күнжарырун қылдар 40 проценттіләр аллада. И түкүматын халықтар Броуселдин аксина екбічеда.

Алай вахтунда исламидан сепаратисттің күмекшілдіктері “Урусаттін империя”дин аксина жөнгі Чүгүзваан Европадын Урусаттін арада ярақлашинынан кыл ақтағы. Урусаттін жүзүн хұнұхын раяқсыбын генән артух жеда. Американдін Садханбаев Штатты лагыйта, гыл элеғына, Европадан проблемлеркін яргас хұнъ жиһида.

## УГЬЕРИКАЙ КИЧЕЗВА

Гуам къураматдин тамара къесьведайла тара-  
тивай ихтийт къачын, абуруз разивал қылурун  
адетдин, кардал элкъбенва. И кыйдадиз амал та-  
түр висар тамай эчейчэлдай абурун тандал хирер  
васи лексар жезва. Чакадин ағылайтиругүз-  
войтал, чеб кваз такъзвай ксарал хирер ийизвай-  
бур рүбъер я.

Күраматда яшамиш жезвай ксари иллаки аск-  
Іан бүйдн руызьерик хуклур тийин Тылабазава.  
Гумайырри лугузъяйвал, и руызьерис инсанархы  
галаз күттагуз хуш къвеңда, амма чипик хқұрайла,  
абуру инсан бүйдиз веті Кванн гъвечи са затунал  
елкүльса.

## НОВОСТИ

### КАЛЬМАРЫ ПОЖИРАЮТ АКУЛ

Мировой океан заполняется гигантскими кальмарами, которые благодаря глобальному потеплению уже появились и у берегов Европы. Каждое такое существо весит тонну и отличается чудовищной прожорливостью, заглатывая целиком даже акул. Кажется, сбывается еще одно пророчество великого фантаста Герберта Уэллса, который в 1898 году в "Войне миров" описал, как планету захватят чудовища с щупальцами. Правда, у Уэллса они призывают с другой планеты, а не вылезают из океанской бездны.

Известно, что гигантские кальмары заметно отличаются от обычных и по сути представляют собой другой вид - у них цельных 3 сердца и хорошо развитый мозг. Еще они знамениты своими огромными глазами размером с волейбольный мяч. Они поедают все, что попадается на их пути, чтобы обеспечить свой рост, и чем выше температура воды, тем быстрее они увеличиваются в размерах. Один такой монстр, попавший в сети рыбаков, мог бы обеспечить обедом 100 человек - правда, его мясо практически несъедобно, так как оно жесткое, как резинка.

### БЛОНДИНОВ ПООЩРЯТ

на.

В связи с тем, что блондинов становится все меньше и уже следующем веке на земле останутся в основном брюнеты и шатенны, обладатель пшеничной шевелюры миллионер из Мичигана Джордж Фигрис создал фонд поддержки светловолосых, цель которого - материально поощрять браки между блондинками и блондинками. А когда в такой семье родится белокурый ребенок, он автоматически становится обладателем небольшого состояния.

### ИРАНЦАМ ЗАПРЕТИЛИ ТАНЦЕВАТЬ

Иранской аристократии, которая любит устраивать вечеринки в европейском стиле, придется на время отказаться от всяческих тусовок. Недавно иранская полиция устроила рейд по богатому кварталу и арестовала 120 человек за то, что они весело проводили время в компании представителей противоположного пола. По закону, принятому после исламской революции 1979 года, мужчинам и женщинам, не состоящим в родстве, запрещается вместе танцевать.

■ Яшар 40-далай алатаила умумурдин фейи йисар рикіл хун адет я. Къайгүсузилелди алатаиль аялвал, рикіл мурадрив ацланваз дүньядин анжах иервирихъ гелкъвей жегылвал ва қланстакланз вун къайтъйирик къуль кутас мажбурзаяв ағылвиллин йисар... Вучиз ятани, алатаиль йисар рикіл хакла зи пеле авай биришар ахъя жеда. Дегиш хъянвай алай аямдин пакагбан йикъякай фикирала рикіл цай күкүүнди. Къе ван хъайди пака баят жезвай девран я. Им саки, гила рагыни фад хъиткынна, фад акынава. Са гыи ятана чарчел вацран сад къхъяла, ранг къурун тавунмаз къанни ңүд жезва. Гекъигайла, эвелан چавара къавч-къавчел ветъена умумурдикай лезет хкудзавай чна.

Акъул балигъ хайи йикъялай манирал, ширирал рикіл алай зи. А چаван алатор хызы, я шофер, я инженер, яни муаллим жез қлан хъанач заз. Чи күнши Тагыре халади лугъузва: "Вуна тарцен, къавални, балкандални ширир қелдай. Гила ви ван радиодай къвезва. Эхирин мурадрив ағакъына вун." Эхъ, Тагыре хала, а چавуз радиодай лезги چалал гунугар ван къведа лагъайдан чалаш вуж жедай...

\*\*\*

Вучиз ятани, цийи кылелай алай хъижез қланда заз. Дарвилерикайни хиве гътнавай проблемикай кыл къакыдуң патал я же-ди.

Чи поэзия вилик тухун, қианарун патал са шумуд виш къелем кукъарнавай са шапарын күнспана.

**Чун вири аялар я,  
Яшар Чехи ятани.  
Жив қиана мекерал,  
Чарар рехи ятани.**

Заз чиз, ада и چарар кхыдайла чун - лезгияр фикирда күнва жеди. Эхъ, чун аял хызы рикіл михыни, гыл ахъя, датана чина хъвер авайбур тушни мегер? Чна вири крарикай алатор хызы фагъумзва: чи хайи چалал акъатзаяв газетдикайни, мектебра гузай лезги چалал тарсарикайни, чи радиодин гунугрикайни... \*\*\*

Гъар гъилера эфирдай "Рахаз-ва Баку!" - лагъайла, и ван Шагъдагъдин күкүүнди акъ-

**СА ВУЧ ЯТАНИ  
АВУН ПАТАЛ  
СА УМУР  
БЕС ЖЕЗВАЧ**

уна,  
Силибир-  
дин тамариз چи-  
дана, Қылан ванцун цай

Пуз куулукъ элкъвездай хызы жеда заз. Гъавиляй виридан рик-Ий хабар гудай са вуч ятани лугъуз қланда заз. Яб акалзайвай-бурай чарар къахчурла, абурун зенгер атала руьгъ акатда залы. Қланда авай гъвесек рекъиз та-дач абуру.

Вуч хъсан я хыи, чи экүк инсан-рикай са шумуд кас редакциядикай галаз авсиятда ава. Вуч хъсан я хыи, виликан چавара хызы лез-

ги چалал акъатзаяв ктабрин рехъ йисаралди вилив хузвач чна. Эгъ... қелдайбурун къадар гзаф тиртла, ктабар маддни гзаф акъатдай чи.

\*\*\*

"Регъядиз умумур гъализ қланзаты юмор рикіл ракъуриз тахъуй", - лагъанва са каркам касди. Алай аямда а касди лагъайдал гъерекат ийиз хъанайт-та, хуп хъсан тир. Алакына қландачны? Къун чидаш, зун гъа юмордихъ гелкъве алахъязва. Аялди лугъузва: "Муаллимди пул гъаш лагъанава." Ихътин гафар (вичин гъафтара къведа) ван атун нин рикіл я? Аниах пул вугузва хыи, алаторай. Жуван сагъламвални хузвач, аялни

**Аз ербай жандын радиодин лезги гу-  
нугрин редакциядин директор Руслан Шей-  
даеван 45 йис я. Чна ам тебрикзава ва юби-  
лейдихъ галаз алакъа-  
лу яз ағъадихъ адан ве-  
ревирдер чапзава.**

кыл вине къуна физва, муаллимни шад жезва.

Бэзибуру лугъузва: "Дүньяны иервилүү хъуда." (Иервилүү хъена қландачны?) Зун рази туш: и дүньяны хъуэрэз алакъазаяв инсанри хъуда. Хъвер чандын къевивал, къилихин михывал, акъулдин хивал лагъай چал я. Ихътин инсанри виш үйис умумур гъалда. Гъайиф хыи, виш үйис тамам хъунин талукъарнавай мэрекатар юбилесяр вичин кылы аваз къериз-къериз гъалтзава. Валлагъ, са вуч ятани авун патал са умумур бес жезвач.



### ПОЛЕЗНЕЕ БЕГА НИЧЕГО НЕ ПРИДУМАЛИ

В мире ожидается новая волна увлечения бегом - самым простым и доступным видом физических упражнений. Врачи говорят, что они наконец получили убедительные доказательства, что бег успешнее всего противостоит многим заболеваниям в пожилом возрасте. Обнаружено, что бегуны в среднем на 12 лет позже заболевают артритом по сравнению с людьми, ведущими малоподвижный образ жизни. И чтобы отложить наступление старости, нужно побороть лень и прибегать от 6 до 20 миль в неделю.

Кроме того, исследование опровергло миф о том, что у бегающих людей раньше времени изнашиваются связки и сухожилия. Одним словом, бег - самая полезная форма физических нагрузок, противостоящая старости.

А такие виды спорта, как теннис и футбол, в которых много резких движений, поворотов и растяжений, только ускоряют деградацию двигательного аппарата и особенно влияют на состояние коленей.

Мерд итими къве къванцин арадай вичин кыл акъуда.

Лезги халкъдин мисал



Bu sözlərə artıq adət etmişik. İnsanların günün günorta çağrı qeybə çıxmazı artıq cəmiyyətimizin reallıqlarından birinə çevrilib. Təəssüf ki, itənlərin çoxunun aqibəti müəmmalı qalır. Bu faktların içindeki faciəni isə itkin düşənlərin doğmaları, yaxın adamlar

# EVDƏN GETDİ VƏ QAYITMADI

ağır yük kimi ürəklərində daşımali olurlar.

Bələ bir faciə 8 ay əvvəl heydərovlar ailəsinin başına gəlib. 2002-ci ilin martın 29-da öz iş yerinə - baş mühəsib olduğu Ədliliyyə Nazirliyinin Məhkəmə Eksperizası və Kriminalistika İnstitutuna yollanan Səfiyyə Səbatulla qızı heydərova müəmmələş səkillədə yoxa çıxıb. Nə baş verib? Bəlkə qadını maşın vurub, izi azdırmaq üçün onu gizlədioblər? Bəlkə düşmən var imiş, qisas alıb? Bəlkə doğmalarından inciyib evdən bas götürüb hara isə gedib? Bəlkə heç evdən bayırına çıxmayıb? Suallar, suallar... Əs-

lində bu suallara istintaq cavab verməlidir. Lakin 8 ay ərzində S.heydərovanın taleyini müəyyən-

ləşdirmək sahəsində Suraxanı rayonunun istintaq orqanlarında lazımi səviyyədə iş aparılmayıb.

20 il əvvəl ərindən ayrılib

üç övladını təkbaşına böyütmüş, faciədən bir ay əvvəl ilk övladını evləndirib evinə gəlin getirmiş Səfiyyə xanımın taleyi ilə ən çox maraqlanan, tez-tez biganalıklarla qarşılaşan, hadisə baş verəndə Milli Orduda xidmət edən, əsərgəri borcunu ana itkişi kimi çəkiləmə dərdənən vuran İlham redaksiyamıza da gəlmİŞdi. Suraxanı rayonunun hüquq-mühafizə orqanlarında gördüyü haqsızlıqlar, bu günə kimi cinayətin açılmamasına barədə o, respublikanın rəhbər təşkilatlarına onlarda şikayət göndərib.

**"Samur" qəzeti bu hadisə ilə bağlı oxuculara məlumat verəcəkdir.**

## БЕШЕНЫХ АНГЛИЧАН РЕШЕНО ПЕРЕПИСАТЬ

В одной только Великобритании свыше 7 тысяч людей, зараженных коровьим бешенством. К такому выводу пришли британские медики, напомнив об опасности неизлечимой болезни. Пока от нее умерли 115 британцев, и сейчас правительство собирается провести общегосударственный осмотр, чтобы выявить, сколько же человек в действительности могут нести в себе коровье бешенство.

## РЫБА ВСЕ ЖЕ ВРЕДНЕЕ МЯСА

Людям, которые убеждены в полезности рыбы, стоит уменьшить свой аппетит. Как сообщает "Дейли мейл", если есть рыбу, особенно жирную, чаще одного раза в неделю, можно наглататься слишком много ртути и прочих опасных для здоровья химикатов. Мировой океан настолько загрязнен, что его обитатели просто напичканы отправляющими веществами, которые наносят серьезный вред не только старикам, детям и беременным женщинам, но даже здоровым мужчинам.

## ГАФАЛАГ

кағыу - салат (зелень)  
кал (ккал) - 1)зимовье, 2) равнина

Ци калара газа векъ ава. - В нынешнем году на равнинах много травы

каруш - основа ковра

кеңкир - упрямый, непослушный

Балкандың кеңкир къазавуза.

кел гамиш - буйвол

керкет - обрубок, деревянный бруск

керкет хытын - короткий как обрубок

киредин къапар - обожженная посуда

из глины

киркыл квай балкдан - пугливая лошадь

горячая лошадь

куг - 1) засов, деревянный замок

2) кут къабах - тыква-горлянко, посуда, сделанная из тыгви-горлянки

куг ичер - яблоки сорта ранет

кукүх - 1) завязь огурцов,

2) мелкий огурец, 3) пучка

кулур - сачок; чепелукъар кулурдал

къада. Бабочек ловят сачком.

куруч - десна

куптал рехъ - короткая дорога

## ХƏBƏRLƏR

### XİLASEDİCİ MÄĞARALAR

Britaniyalı biznesmen Eşford Prays 2019-cu ilde yere düşməsi güman olunan asteroiddən qorunmaq üçün mağara təklif edir. Onun təkirdiyi mağaralar Uels qraflığının Aberkreyv adlanan ərazisində yerləşir. Bu qəriba siyinacaqlar yerin 300 metr dərinliyində qazılıb. Hər mağara 100 adam tutur. Bir həftəlik ərzaq və elektrik enerjisi ehtiyati ilə birləşdirilən xilasedici mağaraya biletin qiyməti min funtdur. Uşaqlar üçün giriş pulsuzdur. Artıq 100-dək adam mağaraya bilet sıfariş edib.

### QIZIL HƏRİSLİYİ

Dünyanın ən böyük qızıl hərisləri üç əsr yarım bundan əvvəl dənizin dibinə getmiş 3 milyard funt sterlinq dəyrində qızıl və brilyant axtarışını sürətləndirmək üçün əllerindən gələnlər. Şotlandiya hakiminin Dandi şəhərində saxladığı böyük xəzinəni, o cümlədən, səhərti hər yana yayılmış Edinburg qızıllarını ələ keçirən məşhur ingilis sərkərdəsi Oliver Kromvel olub.

Sərkərdə alınmasq qala olan Dandini işğal etmək üçün cəsəldərindən istifadə edib. Onların verdiyi məlumatata görə səhəri müdafiə edən hərbi qarnizonun əsgərləri səhər yeməyi zamanı qədərsiz spirtli içki içirmiş. Səhər yeməyindən sonra səhərə hücum edən Kromvel sərxişoların müqavimətinə rast gəlmir və asanlıqla qalanı alır. O zəbt olunmuş xəzinəni 60 əməkçi yüksəldib dənizə çıxır. Şotlandların dediyinə görə sahilən bir qədər aralananda ingilislər Allahan qəzəbinə düber olur və bütün gəmилər suda batır. Xəzinəni parlanar qızılın həddindən artıq ağır yük olduğunu nəzərə almadiqlarına görə həmisişəlik onunla vidalaşmali olublar.



## НОВАЯ ВСТРЕЧА С "СУВАРОМ"

15-го декабря в 16-00 в Театре Песни им. Р. Бехбудова состоится концерт лезгинского ансамбля "Сувар". В исполнении Розы Гаджимурадовой, Джамилии Заловой, Руслана Давудоглы, Решада Ибрагимова прозвучат лезгинские народные песни и новые мелодии. Заявки на билеты принимаются.

тел: 32-92-17

### "САМУР"

Главный редактор  
Седагет КЕРИМОВА

Адрес редакции:  
37046 Баку, Метягут  
проспект, 529-й квартал,  
этаж 3, каб. № 101.  
Tel/Fax: 32-92-17  
e-mail: samur83@yandex.ru  
www.samur-press.narod.ru

Расчетный счет  
26233080000  
1-й Ясамальский филиал  
ОУАБ г.Баку  
код 200037  
ВОИН 130024708

Газета  
зарегистрирована в  
Министерстве печати и  
информации  
Азербайджанской  
Республики.Рег.№ 78

Тираж: 2000

Индекс: 0258